


R.T.Məmmədov (AMEA-nın Naxçıvan Böləmisi), **Ə.Z.Buluşxanlı, S.N.Bağirova** (MAKA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqi İstətütü)

YERƏTRƏFI FƏZADA GÜNƏŞ KÜLƏYİNİN KOMPONENTLƏRİ

Günəş tacının temperaturu olduqca yüksək olduğundan, tacın üst qatlarının təzyiqi tac maddəsinin qaz təzyiqini tarazlaşdırır bilmir və tac genişlənir. Günəş küləyi tacın daim genişlənməsi nəticəsində yaranır. Genişlənmə sürəti yer ətrafında saniyədə 300-dən 400 km-ə çatır. Günəş küləyinin kimyəvi tərkibi Günəş tacının tərkibi ilə eynidir, əsasən protonlar və elektronlardan ibarətdir. Proton və elektronlardan əlavə kosmik fəzada az miqdarda alfa-hissəciklər, ağır hissəciklər və maqnit sahəsi aşkar olunub. Kosmik aparatlar Yupiter ətrafında da Günəş küləyi qeyd etmişlər. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer maqnitosferi Günəş istiqamətində on Yer radiusu qədər sıxlıq, əks istiqamətə isə onlara Yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit firtinalarına, qütb parlılısına səbəb olur [1,2].

Müsəir anamlara görə Günəşin enerjisi Günəşin nüvəsində gedən nüvə reaksiyalarından yaranır:



Burada e^+ - pozitron, ν - neytrino, γ - qamma kvantıdır. Bu reaksiyalar nəticəsində 1,0078 q hidrogen 1,0000 heliuma, qalan kütłə isə elementar hissəciklərin kinetik və şüalanma enerjisine çevirilir. Günəş enerjisinin 99 % Günəşin nüvəsində $R_n = 0,25 R_\odot$ yaranır. Burada R_\odot - Günəşin radiusudur.

Günəşdə istilikkeçirmə az rol oynayır, mərkəzdə yaranan enerji kənarlara şüalanma vasitəsi ilə daşınır. Radiasiya Günəş maddəsi tərəfindən udulub təkrar şüalanma ilə enerji mərkəzdən Günəşin üst qatlarına daşınır. Günəşin mərkəzindən səthinə doğru getdiyəcək Günəş maddəsinin temperaturu azaldığından, ionlaşma azalır, neytral hidrogen atomlarının miqdarı artır. Bu da öz növbəsində Günəş maddəsinin şəffaflığını azaldır. Günəşin mərkəzindən $R > 0,86 R_\odot$ məsafədə enerjinin daşınmasında şüalanmanın rolü azalır və enerji konveksiya vasitəsi ilə daşınır. Günəşin dərinliyindən qalxan Günəş maddəsinin elementar həcmnin ətraf mühitə nisbətən temperaturu yüksək və sıxlığı aşağı olduğundan, konveksiya yaranır. Konvektiv layın nisbətən nazik olmasına baxmayaraq, burada baş verən proseslər Günəş fizikasında mühüm rol oynayır. Plazmada yaranan konvektiv burulmalar intensiv maqnit səs dalğalarının törəməsi ilə müşayiət olunur. Günəş atmosferində yüksəkliklə plazmanın sıxlığı sürətlə azaldığından, maqnit səs dalğaları zərbə dalğalarına çevirilirlər. Zərbə dalğaları Günəş atmosferində udularaq atmosferi qızdırır. Günəş tacında temperatur bir neçə milyona qədər artır. Bu halda protonların bir qismini Günəşin cazibə sahəsi saxlaya bilmir, beləliklə Günəş küləyi yaranır [1].

Qəbul etmək olar ki, Yer ətrafında Günəş küləyi üç komponentdən ibarətdir.

1. Sakit Günəş küləyi - daimi mövcud olan Günəş plazmasının selidir.

2. Yüksəkstirəlli - kvazistasionar (uzun müddətli) Günəş plazmasının selidir.

3. Qısa müddətli - sporadik (təsadüfi) yüksəkstirəlli Günəş plazmasının selidir.

Günəşin nəzəri modeli qurulanda qəbul edilir ki, Günəş firlanmayaq, sabit, hidrostatik tarazlıqda olan ulduzdur. Bu o deməkdir ki, Günəşin hər bir nöqtəsində kənarlara yönəlmış təzyiq qüvvəsi, ona əks yönəlmış Günəşin cazibə qüvvəsi ilə tarazlaşır. Bu halda Günəş maddəsinin dV həcmində təsir edən təzyiq qüvvəsi $-\frac{dP}{dr} dV$ -

yə bərabər olur. Həmin həcmə təsir edən cazibə qüvvəsi isə $\frac{GM}{r^2} \rho dV$ olduğundan, onda hidrostatik tarazlıq tənliyi

$$\frac{dP}{dr} = -\rho \frac{GM}{r^2} \quad (1)$$

düsturu ilə hesablanır [2].

Burada G - cazibə sabiti, M - Günəşin kütləsi, P - atmosfer təzyiqi, ρ - kütlə sıxlığı, r - radiusdur.

Əgər atmosferdə temperatur verilibsə, onda ideal qazın $P = \rho RT/M$ tənliyinə, əsasən (1) düsturuna əsaslanmış sabit temperatur üçün barometrik düsturu ala bilərik:

$$P = P_0 \frac{GM}{RT \left(\frac{1}{r} - \frac{1}{r_0} \right)}.$$

Burada R - qaz sabiti, P_0 - atmosfer təzyiqidir ($r = r_0$ olduğu halda).

Düsturdan göründüyü kimi $r \rightarrow \infty$ yaxınlaşdırıqca P_0 təzyiqi asılı olan həddə yaxınlaşır. Lakin bu düsturla hesablanmış P_∞ müşahidələrdən alınan təzyiqdən on dəfə böyükdür. Bu ziddiyəti aradan qaldırmak üçün Parker belə fərzi etmişdir ki, Günəş tacı hidrostatik tarazlıqda deyil, daima genişlənir. Ona görə də Parker hidrostatik tarazlıq tənliyini hidrodinamik hərəkət tənliyi ilə əvəz etmişdir [2].


$$PV \frac{dV}{dr} + \frac{dP}{dr} = -\rho \frac{GM}{r^2}. \quad (2)$$

Burada V - plazmanın radial axınının sürəti, M - Günəşin kütləsidir.

(1) və (2) tənliklər sisteminin qrafik həlli şəkil 1-də verilmişdir [3]. Həmin tənliklər sisteminin bir neçə həlli var. 3 və 4 əyrləri eyni nöqtələrdə müxtəlif qiymətlər verir, 5 və 6 əyrləri isə Günəş atmosferində müşahidə olunmayan böyük sürətləri göstərir, 2 əyrisinə görə plazma selinin sürəti səs sürətinə çatmadan azalmağa başlayır. Müşahidələr göstərir ki, birinci əyri Günəş küləyinin sürətinə daha uyğun gəlir (şək.) [2].

Məlumdur ki, müntəzəm olaraq Yer ətrafında Günəş küləyinin yüksək sürəti rekurrent axını mövcud olur, uzunmüddətli, yüksəksürətli Günəş küləyinin sürəti saniyədə 700 km-ə çatır. Uzunmüddətli plazma axını bir neçə ay ərzində yer ətrafında periodik olaraq 27 gündən bir müşahidə olunur. Günəşin firlanma dövrünün 27 gün olduğunu nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, bu plazma seli Günəş tacının hər hansı bir sahəsində yaranır və belə bir sahə tac deşikləri ola bilər. Tac deşiklərində

tac maddəsinin sıxlığı və temperaturu ətraf mühitə nisbətən aşağıdır. Tac deşiklərinə kvaziradial maqnit qüvvə xətləri birqütbülü maqnit sahələri ilə təsadüf edilir. Maqnit sahəsinin açıq qüvvə xətləri tac plazmasının radial genişlənməsinə mane olmur və tac deşiklərində yaranan Günəş külüyinin sürəti artır [3,4].



Şək. Plazmanın radial axınının sürətinin məsafədən asılılığı:

a – səs sürəti, r_s – qazın sürətinin səs sürətinə bərabər olan məsafəsi, R_\odot – Günəşin radiusu, koordinat oxlarında V – plazma sürəti, r – məsafədir [4]

Güman etmək olar ki, bu axınlar Günəşdə tac deşikləri ətrafında yaranır. Tac deşiklərini Günəşin kosmik aparatlardan uzaq ultrabənövşəyi və rentgen şüalarında çəkilmiş şəkillərdə görmək olar. Şəkillərdə qütbətrafi enliklərdən ekvatora qədər uzanan və intensivliyi aşağı olan şüalanma ayndıca seçilir. Tac deşiyi 30° - 90° -yə qədər uzanaraq mərkəzi meridiandan 3-6 sutkaya keçir [2]. Tac deşiklərinin ətrafında rentgen şüalanmasının intensivliyi iki səbəbdən aşağı olur: zonalarda plazmanın sıxlığının aşağı olduğu halda və temperatur ətraf mühitə nisbətən aşağı olduğu halda. Günəş tutulmaları zamanı tacın müşahidələri göstərir ki, doğrudan da, xüsusiəl yuxarı enliklərdə, sıxlığı ətraf mühitə nisbətən aşağı olan plazma sahələri mövcuddur. Bundan əlavə tac deşiklərinin ətrafında plazmanın temperaturu da aşağıdır. Günəşin radiodalgalarda müşahidələri göstərir ki, tac deşiklərində parlaqlıq temperaturu $0,8 \cdot 10^6$ K-ə bərabərdir ki, bu da sakit tacın temperaturundan xeyli aşağıdır. Tac deşiklərində plazmanın sıxlığı sakit tacın sıxlığından 4 dəfə aşağıdır. Beləliklə, tac deşiklərində temperatur və plazmanın sıxlığı ətraf mühitə nisbətən çox aşağıdır. Bir qayda olaraq tac deşiklərinə kvaziradial yayılan qüvvə xətləri olan ikiqütbülü maqnit sahələrində təsadüf edilir. Açıq maqnit xətləri tac plazmasının radial genişlənməsinə mane olmur. Tac deşiklərində plazmanın sıxlığının aşağı olması və Günəş külüyinin sürətlənməsi bununla izah edilə bilər. Lakin maqnit sahəsinin qüvvə xətlərinin əlverişli konfiqurasiyası səbəbindən külüyin sürətinin artması, bu sahələrdə aşağı temperaturlu plazmanın sıxlığının azalmasını kompensasiya edə bilməz. Yüksek sürətli axınların yaranması tac deşiklərində maqnitohidrodinamik dalğaların güclü mənbəyinin olduğunu ehtimal etməyə imkan verir. Təəssüf ki, tac deşiklərində belə dalğaların varlığının birbaşa sübutu hələ mövcud deyil.

Günəş külüyinin yüksək sürətli axınının digər bir növü – qısamüddətli (Yerin yanından keçmə müddəti $\tau = 1$ -2 gün [2]), çox zaman olduqca yüksək intensivlikli (Günəş külüyinin sürəti 1200 km/s çatı bilər) sporadik axınlardır. Qısamüddətli, yüksək sürətli Günəş külüyinin səli Yerin yanından ən uzağı iki günə keçir və bu axınların uzunluğu böyük olur. Sakit Günəş külüyini plazması ilə dolu planetlərarası kosmik fəzada hərəkət edən yüksək sürətli axın sanki plazmanı kürəyir və nəticədə yüksəksürətli Günəş külüyinin səli qarşısında onunla bərabər hərəkət edən zərbə dalğası yaranır. Axınlə zərbə dalğasının arasındaki fəzada isti və sıx (bir kub santimetrdə bir neçə on hissəcik) plazma mövcuddur. Əvvəl elə düşünültürdü ki, Günəş külüyində sporadik axınların səbəbkəri Günəş alışmalarıdır. Lakin bir çox tədqiqatçılar belə bir nəticəyə geliblər ki, Günəş külüyində sporadik axınların səbəbkəri tac atılmalarıdır [5]. Yüksəksürətli Günəş külüyinin yaranmasının səbəbkərini Günəş tacının atılmalarında axtarmaq lazımdır. Tac atılmaları Günəş limbinin yaxınlığında müşahidə olunan uzunsov plazma obyektləridir. Tac atılmaları tacın əsasından yuxarıya doğru hərəkət edirlər. Günəş alışmalarının sporadik axınlara birbaşa asılılığı və tac atılmaları ilə əlaqəsi yoxdur. Lakin tac atılmaları və Günəş alışmaları Günəşdəki eyni aktiv sahələrlə bağlıdır. Sürətli atılmalar (1000 km/s) Günəş alışmalarının başlanması ilə eyni vaxta təsadüf edir [5].

Tac atılmaları Günəş tacından atılan Günəş maddəsidir, tacın oturacağından yuxarıya doğru qalxan plazma bulududur. Bu buludun ölçüləri Günəşin ölçülərindən kiçik deyil. Tac atılmaları əsasən kosmik aparatlarda qurulmuş koronoqrafla müşahidə olunur. Koronoqrafla səni ay Günəş limbindən gələn işığın karşısını alır, bu səbəbdən koronoqrafla tac atılmalarının yaranma yerini təyin etmək olmur. Tac atılmalarının Günəş alışmaları ilə əlaqəsi mövcud ola bilər. Günəş alışmaları, Günəşin aktiv sahələrində toplanmış maqnit enerjisi elektromaqnit enerjisini çevirir, tac atılmaları vasitəsi ilə həmin enerji böyük kütüllərin hərəkətə gəlməsinə sərf olunur. Tac atılmalarının ümumi quruluşu ilgək şəklindədir. İləgəyin bir (bəzən də hər iki) ucu Günəş atmosferindədir, maqnit qüvvə xətləri eşilmiş şaytan şəklindədir [6].

Günəş külüyinin mənbəyi Günəş atmosferinin mexaniki qızmasıdır, lakin bu enerjinin konversiyası ətraflı məlum deyil. Günəş külüyində müşahidə olunan müxtəlif tərkiblilik irimiqyaslı maqnit sahələri və onlara müvafiq olan Günəş atmosferinin strukturları ilə bağlıdır. Lakin bu bağlılığın incəlikləri məlum deyil. Günəş külüyini enerjidən əlavə özü ilə öz oxu ətrafında fırlanan Günəşdən hərəkət miqdarnın momentini də aparır. Günəş yaranandan bu vaxta qədər Günəşin itirilmiş hərəkət miqdarnının momenti dəqiq hesablanmamışdır. Bu baxımdan Günəşin fırlanma tarixi və onun Günəşin təkamülünə təsiri öyrənilməmişdir.

Ədəbiyyat siyahısı

- Гибсон Э. Спокойное Солнце. Пер. с англ. Москва, Мир, 1977. - 408 с.
- Коваленко В.А. Солнечный ветер. Москва, Наука, 1983. - 215 с.
- Хундхаузен А. Расширение короны и солнечный ветер. Пер. с англ. Москва, Мир, 1976. - 378 с.
- Паркер Е.Н. Динамические процессы в межпланетной среде. Пер. с англ. Москва, Мир, 1965. - 351 с.
- Пудовкин М.И., Семенов В.С. Теория пересоединения и взаимодействия солнечного ветра с магнитосферой Земли. Москва, Наука, 1995. - 235 с.
- <http://www.astronet.ru/db/msg/1171268>

P.T.Мамедов, A.Z. Булудханлы, С.Н.Багирова
Компоненты Солнечного ветра в околосземном пространстве

Резюме

Изложены физические параметры трех компонентов солнечного ветра и показано, что механический нагрев солнечной атмосферы является основной причиной его возникновения.

R.T.Mammadov, A.Z.Buludkhanli, S.N.Bagirova
Components of Solar winds in the space around the eath

Abstract

The physical parameters of the three components of the solar wind are outlined and it is shown that the mechanical heating of the solar atmosphere is the main cause of its occurrence.
